

## Asfalten-qatran-parafin çöküntülerinin qarşı yeni mübarizə üsullarının işlənilməsi

G.M. Pənahov, t.e.d.<sup>1</sup>, E.M. Abbasov, t.e.n.<sup>1</sup>, S.Z. İsmayılov, t.e.n.<sup>2</sup>, V.H. Hüseynov<sup>3</sup>

<sup>1</sup>Riyaziyyat və Mexanika İnstitutu,

<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,

<sup>3</sup>"Neftqazelmitədqiqatlayihə" İnstitutu

Elektron ünvan: eldarab@gmail.com

*Neft yataqlarının istismarı zamanı neft hasilatının əsaslı dərəcədə azalmasına təsir göstərən amillərdən biri, karbohidrogenların tərkibində olan ağır komponentlərin çökəməsidir. Bu, əsasən çətin temperatur şəraitində, o cümlədən dənizdə neftqazixarmada və mövsüm dəyişilmələrində neft-mədən avadanlıqlarında asfalten-qatran-parafin (AQP) və digər qarışq çöküntilərdən, qaz kəmərlərində isə su və kondensatdan ibarətdir.*

*Neft-mədən avadanlıqlarında AQP-nin çökəmə prosesi müxtəlif tədqiqatçılar tərəfindən öyrənilmiş və göstərilmişdir ki, bu proses müxtəlif termohidrodinamik şəraitlərdə adgeziya, kogeyziya və s. qüvvələrin təsiri nəticəsində yaranır. Məlumdur ki, AQP birləşmələri kristallaşdıqdan sonra yüksək struktur-mexaniki xassələri ilə xarakterizə olunur. Həmin xassələrə əsasən AQP tərkibli nefilərin struktur-mexaniki xassələri də təyin olunur.*

*Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yüksək struktur-mexaniki xassələrə malik nefilərdə AQP çökəməsinin intensivliyi daha çoxdur. Ona görə də həm nefilərin, həm də kristallaşmış çöküntilərin struktur-mexaniki xassələrini dayışdırımkən AQP çökəməsinə qarşı mübarizə aparmaq məqsədəyündür.*

**Açar sözlər:** adgeziya, kogeyziya, asfalten-qatran-parafin çökəmələri, termohidrodimik şərait.

### Asfalten-qatran-parafin çöküntülerinin yanma şərtlərinin aşadırılması

Neft axımında termobarik şəraitdən asılı olaraq, yeni fazalar – qaz qabarıcıları, asfalten, parafin və mineral kristallar yaranır. Qaz qabarıcıları və kristalların neftdən ayrılmaları onların neftin tərkibində çox olması və metastabil şəraitin yaranması nəticəsində baş verir (B.P. Тронов, 1970).


Bu fazalardan asfalten-qatran-parafin (AQP) ayırmaları borular və müxtəlif neft-mədən avadanlıqlarında çökəməklə ümmülikdə neftçixarma sisteminin məhsuldarlığını aşağı salır.

AQP yüksək dispersiyali suspenziya olmaqla, parafin, asfalten kristalları, yağı və qatranda mineral qarışqlar şəklində, özü isə həcmində bərk amorf sistem formada olur. AQP-nin çöküntü şəklində əmələ gəlməsindən ən əsas təsireddi komponent metan sırasına  $C_{17}H_{36}$  –  $C_{60}H_{122}$  daxil olan bərk

karbohidrogenlər (KH) parafin sayılır ki, bu da yüksək temperaturda neftin tərkibində həll olur.

AQP çökəmələrinin reoloji, struktur-mexaniki, kimyevi-kolloid, kimyevi-spesifik xassələrindən asılı olaraq, bir sıra neqativ hallar baş verir. Neftin parafinlə doyma temperaturu termodynamik müvazinət şəraitdə bırfazalı neftin ikifazalı (neft və bərk parafin) hala keçməsini xarakterizə edir [1, 2]. Ayırlan bərk faza, parafindən əlavə qatran, asfalten və s. maddələrin birləşməsindən ibarət olur.

Çökəmə prosesinin aradan qaldırılmasında onuna mübarizədə müxtəlif təzyiqlərdə parafin ayrılmamasını təmin edən kristallaşma və ya neftin parafinlə doyma temperaturunun düzgün təyin edilməsinin böyük əhəmiyyəti vardır. Neftin parafinlə doyma temperaturunun təzyiqdən asılılığı göstərir ki, təzyiqin doyma təzyiqindən başlayaraq yüksəlməsi parafinin kristallaşma temperaturunu artırır (şəkil 1).



**Şəkil 1. Neftin parafinlə doyma temperaturunun təzyiqdən asılılığının keyfiyyət əyrisi**


Digər tərəfdən, təzyiqin doyma təzyiqindən aşağı qiymətlərində qazın ayrılması nəticəsində parafinlə doyma temperaturunun artması baş verir (şəkil 2).

Şəkildən göründüyü kimi, əgər neft parafinlə doymuş yaxud ona yaxın vəziyyətdə olarsa, onda təzyiqin artması və ya azalması parafinlə doyma temperaturunu artıraraq, boruda parafinin çökməsi nə şərait yaradacaqdır. Boruda temperatur azaldıqda da, həmin hadisənin baş verməsi labüddür. Tədqiqatçıların fikrincə laminar hərəkət rejimində parafinin çökmə intensivliyi turbulent rejimə nisbətən yüksək olur. Digər tədqiqatçıların fikrincə parafin kristallarının yaranması və çökməsi Coul-Tomson effekti, yəni qazın həcmi genişlənməsindən selin temperaturunun dəyişilməsi nəticəsində əmələ gəlir [3].

Parafinləşmə prosesinin selin termodinamik parametrlərindən bu və ya digər formada asılı olduğunu göstərən tədqiqatlar da vardır ki, bunlara görə laminar rejimdə çökmə prosesi baş vermir, turbulent rejimdə radial rəqslər nəticəsində bu proses daha intensiv olur. Belə intensivlik tanqensial qüvvənin, adgeziya qüvvəsindən çox olması nəticəsində davam edir. Müəlliflər (Г.Г. Гумбатов, 1996, А.Б. Сулейманов, 1988) bu prosesin yalnız temperaturun azalması, qaz ayrılması və axın dinamikasından asılı olduğunu göstermişlər.

Daha sonralar onlar borularda parafinin əmələ gəlməsini ilk olaraq səthə ayrı-ayrı bərk faza və onların komplekslərinin yapışması, sonra müxtəlif kristalların mühit sərhədində bir-biri ilə əlaqəyə girməsi, ən sonda isə qarışaraq kütlə yaratması kimi əlaqələndirmişlər [4].

Lakin bir çox müəlliflərin qeyd etdiyi kimi bu çökmələrin əsasını temperatur rejimi ilə əlaqədar selin soyuması təşkil edir. Belə yaranan selin hidravlikası ilə əlaqələndirirən C.E. Restli (1942)



**Şəkil 2. Neftin parafinlə doyma temperaturunun neftin gazla doyma faktorundan asılılığı**

əsasən axında sərhəd qatının qalınlığından asılı olduğunu göstərmüşdür. Onların fikrincə boruda və selde temperaturlar fərqi olmadıqda boru divarlarında adgeziya əmələ gəlmir. Ona görə də laminar rejimdə turbulent rejimdən daha çox kristalların turşusuna baş verir.

#### Yaranan AQP çöküntülərinə qarşı mübarizə üsulları

AQP çöküntülərinə qarşı mübarizə üsullarını dörd əsas qrupa ayırmak olar:

- AQP-nin boru üzərindən mexaniki üsullarla çıxarılması;

- əmələgəlmə səthlərinə qoruyucu qatın çəkilməsi;

- neft mehsullarına istiliklə təsiretmə;
- kimyəvi reagentlərlə təsiretmə.

Praktikada tətbiqini tapmış mexaniki üsullarla (müxtəlif formalı torpedalar, özlü-elastik, özlü-elastik dənəvər və s.) səthin təmizlənməsinə nümunə göstərmək olar.

Bu üsullardan ən çox yayılan torpedalarla təmizləmə üsuludur ki, bununla da əsasən, hidrat-parafin kimi bərk çöküntülər təmizlənir. Üsulun az effektivliyi, borularda əlavə müqavimətlərin yaratması, düzbucaq şəklində olan yerlərdə istifadəyə yararsız olmasının kimi bir çox çatışmayan cəhətləri de vardır.

Avadanlıq səthlərinə qoruyucu qatın çəkilməsi ilə AQP-ye qarşı mübarizə üsuluna isə boruların epoksid qatranı, müxtəlif laklar, polimerlər (poliakrilamid və s.) örtülməsi, rənglənmə və ya digər reagentlərin kombinasiyaları ilə örtülməsini aid etmək olar.

Bu üsullarda istifadə olunan yüksək dielektrik keçiriciliyi malik "polyar" örtükler parafini və digər maddələri özüne yapışdırmağa az meyillidir.

İstifadə olunan örtüklerin səməreliyinin fərqli olması çöküntülərin strukturundakı müxtəliflik, kristallaşma temperaturunun dəyişkənliliyi və digər faktorlardan asılı olduğu təsdiqlənmişdir. Metal səth üzərində polimer əsaslı qoruyucu hidrofil qatın yaradılması AQP çökməsinə qarşı istifadə olunan progressiv üsullara aid edilə bilər.

Burada hidrofilizasiya olunma xüsusi tərkiblərən istifadə edilməklə həyata keçirilir.

Sonralar müəyyən edilmişdir ki, üst qatın rənglənməsindən çöküntülər demək olar ki, yaranır.

Bu istiqamətdə qoruyucu örtükler yaratmaq üçün fenolformaldehid, epoksid qatranı və həmçinin poliuretan qatranı kombinasiyaları və digər materiallar da istifadə olunur.

İstilik üsulları ilə işlənməyə atqı xətlərini buxarla qızdırma və elektroqızdırıcılarından istifadə edilməklə tənzimlənməni aid etmək olar [5].

Bu zaman mehsulun özlüyüünün azaldılmasına imkan yaradılır və axında hidravlik müşavimət


azaldılır.

AQP çöküntülərinə qarşı mübarizə üsullarından biri de kimyəvi reagentlərin istifadəsidir [6]. Bu üsulla çöküntülərin yaranma və əmələ gelməsindən sonra çıxarılması problemi həll edilir [5].

Lakin kimyəvi maddələrin lay məhsulları ilə fiziki-kimyəvi əlaqələri, onların səthi xüsusiyyətlərinin dəyişdirilməsi, reagentlərin KH-lərlə əlaqələrinin qanuna uyğunluqlarının qəbul edilməsinin optimal şərtləri və s. üçün nəzəri əsasların olmaması üsulların seçimində çətinliklər yaradır.

Bir qayda olaraq, kimyəvi reagentlərin istifadəsinin qiymətləndirməsində laboratoriya tədqiqatları birtərəfli qiymətləndirilib, yalnız məqsədönlü istifadə ilə əlaqədar məsələlər öyrənilindiyindən burada heç də müsbət və mənfi əlavə təsirlər tədqiq edilmir.

Reagentlərin çoxşaxəli təsirlərini aydınlaşdırmaq məqsədilə kompleks qiymətləndirmə metodikası təklif olunur (şəkil 3). Kimyəvi reagentləri sxemdə göstərilən bütün mərhələlərdən keçirdik-



**Şəkil 3. Kimyəvi reagentlərin sınaqdan keçirilmə ardıcılığının sxemi**

dən sonra onların tətbiqi haqqında qərar verilir və optimal qatılıqlar müəyyənlenədir. Bu reagentlər, iş planından asılı olaraq, magistral neft kəmərlərinin qurğu və avadanlıqlarına vurulur.

AQP çöküntüləri üçün ən yaxşı həllədicilər kimi kükürdlü karbon, karbohidrogenklorid (4 xlor-karbohidrogen) və s. göstərmək olar. Bu məhsulların həllətmə qabiliyyəti benzol, toluol, ksilol, skipidar kimi həllədicilərdən 3 dəfə, benzin, ağı neft, qazolin və kondensatdan isə daha çoxdur.

Kükürdlü karbonun yüksək həllətmə qabiliyyətinə malik olmasına baxmayaraq o, toksik olmaqla bərabər yanğına xeyli təhlükəlidir. Xlorlaşdırılmış KH isə katalizatorları dağıtmaq xüsusiyyətinə malik olmaqla neft emalı prosesinə mənfi təsir göstərir. Bu səbəbdən AQP çöküntülərinin təmizlənməsində alifatik və aromatik KH-lər (benzin, qazolin, ağı neft, skipidar, benzol, ksilol, toluol, sixılmış qaz və s.) geniş tətbiq edilir. AQP çöküntülərinin təmizlənməsi məqsədilə kimyevi, o cümlədən kauçuk, neft emalı və s. zavodlarının tullantılarından istifadə olunur. Bu zaman həmin tullantıların neftlərin keyfiyyətinə təsiri, həmçinin texniki-iqtisadi göstəricilər, o cümlədən onların qiyməti, ölkədə ehtiyatlarının kifayət qədər olması və s. kriteriyalar əsas götürülməlidir.

Hazırda məlum texnologiyalarda çoxkomponentli həllədicilərin ağır neft komponentləri ilə mübadiləsi nəzərə alınmadan aparılır. Neftin tərkibi, termobarik şərait, yatağın geoloji-texniki xüsusiyyətləri və s. müxtəlif olduğundan, AQP çöküntülərinin tərkibi də müxtəlif olur. Ona görə ki, həllədicilər seçildikdə həm termodynamik şərait, həmdə ərimə prosesinin kinetikası nəzərə alınmalıdır. Neftdə ağır komponentlərdən hesab edilən, yüksək ərimə və həllolunma qabiliyyətinə malik asfalten olduğundan çöküntülərin aradan qaldırılması prosesi əsasən asfaltenin əriməsi ilə təyin olunur. Ən əsası, AQP çöküntülərindən təmizləmədə həllədicilər daha çox həllətmə prosesinin kinetik tələblərini təmin etməlidir. Ona görə də çoxkomponentli həllədicilər, aril - akril alkilərli KH-lər və həmçinin polyar heteroatom birləşmələrdən olduqda daha çox səmərə əldə edilir.

AQP çöküntülərinin ərimə prosesi molekulyar səviyyədə olmaqla həllədicinin molekulunun çöküntü molekuluna elektrostatik münasibətdə AQP paketində onların miselinə və həmçinin parafin mikrodefektinə daxil olmaqla onun molekulları ilə temasda olur. Verilən fiziki-kimyəvi və termo-dinamik yanaşmaya uyğun lazımi karbohidrogen həllədicilər seçmək mümkündür.

Parafin, qatran, asfalten əmələgəlmələrinin formalanış məxanizminin tədqiqi göstərmişdir ki, müəyyən konsentrasiya və kristalların yaranmasında əsasən fiziki-kimyəvi faktorlar kompleks halda olmalıdır.

AQP çöküntüləri ilə mübarizədə onların yaranmasının qarşısının alınması vacib şərtlərdəndir. Burada AQP kristallarının yaranmasında neftin ətraf mühitə istilik verməsi neticəsində həllolma qabiliyyətinin azalma səbəbi, ikinci faktor kimi neftin tərkibində olan qazın çıxmazı əsas götürülür. Termobarik və hidrodinamik şəraitdə asılı olaraq, sərhəd qatda yaranan qazın mikroqabarciqlardan makroqabarciqlara kimi mübadilədə olması burada iştirak edən AQP və digər qarşıqların çökəmə prosesini stimullaşdırır.

Burada belə bir fikir yürüdülə bilər ki, termobarik şəraitdə asılı olaraq qazlarda qeyri-stasionar proses nəticəsində əmələ gələn kavitasiyalar qaz boşluqlarının dispers sistemlərə evəz olunmasına götərir, bu da bərabər paylanan çox möhkəm qatın yaranmasına səbəb olur. Belə hal boru temperaturu selin temperaturundan xeyli fərqli olduqda mümkündür.

Karbohidrogen sistemlərin nəql şərtləri üçün boru daxilində metal səth ilə mayenin toxunma sərhədində yaranan qaz qabarciqlarının termik müqaviməti böyük təsirə malikdir. Qaz qabarciqlarına keçən aktiv mərkəzlerin sayı borunun materialı və temperaturlar fərqindən asılı olub, bunların artması ilə daha da çoxalır. Əgər temperaturlar fərqi  $\theta_{\max}$  kritik temperaturu aşarsa, onda adətən (5-10 °C) qaz qabarciqları sürətlə boru səthinin yaxınlığına yığılır. Bu zaman boru səthi, demək olar ki, müntəzəm qaz qatı ilə örtülür. Bu da termik izolasiyaya və temperatur axının intensivliyinin azalmasına götərib çıxarır. Qaz qabarciqlarına bitişən termik izolasiyaya mikroqatının qalınlığı aşağıdakı tənlikdən alınır [2, 7, 8].

$$-C \frac{dQ}{dt} = hA\theta, \quad (1)$$

burada  $C=V\rho_c c$  qaz qabarciqların istilik tutumu;  $c$  - qabarciğin xüsusi istilik tutumu;  $h$  - stasionar istilik keçirmə əmsali;  $V=Ad=4\pi bR^2d$ ;  $V$  - qabarciğin həcmi;  $b$  - qabarciğin böyümə parametridir.


Bu şərtlər daxilində (1) tənliyi aşağıdakı kimi olur:

$$-\frac{dQ}{dt} = \frac{h}{\rho_c cd} \theta I_n \theta = \frac{h}{\rho_c cd} i, \quad (2)$$

burada  $\theta$  - temperatur, K;  $d$  - qaz mikroqatının qalınlığıdır,  $d$  üçün bəzi çevirmələr almış [7, 9]:

$$d(t) = \frac{\rho_2 l}{\rho_1 C} C_1 (t_1 - t). \quad (3)$$

Temperaturlar fərqinin bir-birinə yaxın olması, AQP çökməsinin azalmasına götərib çıxara bilər. Bunun yoxlanılması üçün laboratoriya şəraitindəki qurğudan istifadə edilməklə eksperimentlər aparılmışdır (şəkil 4).



Şəkil 4. Eksperimental qurğunun sxemi:

1 - təzyiq mənbəyi; 2 - maye üçün tutum; 3 - müxtəlif diametrli kapilyar borular ( $d = 4, 10, 16$  mm); 4 - manometr; 5 - təzyiq tənzimleyicisi; 6 - diferensial manometr; 7 - ultratermostat; 8 - ventil; 9 - birləşdirici borular; 10 - təzyiq kompensatoru; 11 - sərfölçən

Eksperimentlərdə tərkibində yüksək miqdarda AQP olan "Şirvannef" NQÇİ-nin Kürsəngi neft yatağından götürülmüş neft istifadə olunmuşdur.


Təcrübə aşağıdakı ardıcılıqla həyata keçirilmişdir. Tutum və boru Kürsəngi neft yatağından götürüllüb, tərkibində qaz olan (qaz faktoru  $G = 0.3 \text{ m}^3/\text{m}^3$ ) neft ilə doldurulmuşdur. Neftin xüsusi çəkisi  $901 \text{ kg/m}^3$ , kinematik özlüülüyü  $0.285 \cdot 10^4 \text{ mm}^2/\text{s}$  olmuşdur. Eksperimental qurğuda temperatur xüsusi termostatla tənzimlənmişdir.

Birinci təcrübədə qabdakı və borudaki neft ətraf mühit ( $T_1 = 293 \text{ K}$ ) temperaturu ilə eyniləşdirilir. Sonra termostat vasitəsilə borunun daxili temperaturu və ətraf mühit arasındakı temperaturlar fərqi (dəyişilmə şərtlərini) saxlamaqla, nəql edilən neftin temperaturu dəyişdirilir. Bununla belə, neftin temperaturu  $T_1 = 283 \dots 313 \text{ K}$ , borunun xarici səth temperaturu isə (ətraf mühit)  $T_2 = 293 \text{ K}$  saxlanılır. Hər təcrübədə başlangıç təzyiq ( $p = 0.3 \text{ MPa}$ ) və axma zamanı (1200 s) stabil saxlanılmaqla eyni şəraitdə borunun səth temperaturu

ilə axan neftin temperaturlar fərqindən asılı sərfin və diferensial manometrlə qeyd olunmuş təzyiqlər fərqi dəyişilməsinə nəzarət edilir. Təcrübələrdən alınmış nəticələr şəkil 5-də təqdim olunmuşdur.

Şəkil 5-dəki asılılıqdan göründüyü kimi, boruda tədqiq olunan neft axınında minimal temperatur fərqində sərf maksimal qiymət almışdır.

Təcrubi araşdırılardan məlum olmuşdur ki, neft və ətraf mühit arasında temperaturun az dəyiş-



Şəkil 5. Buraxılış qabiliyyətinin temperaturlar fərqi dən asılılığı

Buradan belə bir nəticəyə gəlmək olar ki, tərkibində AQP birləşmələri olan qeyri-Nyuton neftlərin nəqli zamanı boruda çökmələrin qarşısının

alınması üçün toxunma səthində qaz qatının yaradılması vacib şərtlərdəndir.

### **Ədəbiyyat siyahısı**

1. Евдокимов И.Н., Елисеев Н.Ю. Особенности вязкого течения жидкостей сред со смолисто-асфальтеновыми веществами // Химия и технология топлив и масел, 1999, № 6, с. 32-34.
2. Panahov G.M., Abbasov E.M., Guseynov V.G., Museibli P.T. Regulation of pipeline transport of heterogeneous systems in condition of uncertainty of initial parameters // XXIX International Conference Problems of Decision Making under Uncertainties, Ukraine, 2017, pp. 97-98.
3. Черкасов Н.М., Гладких И.Ф., Филимонов В.А., Сергеев В.И. Опыт применения изоляционных покрытий на основе нефтеполимера асмол для ремонта магистральных трубопроводов // Электронный научный журнал Нефтегазовое дело, 2010, № 1. URL: [ogbus.ru/files/ogbus/authors/Cherkasov/Cherkasov\\_1.pdf](http://ogbus.ru/files/ogbus/authors/Cherkasov/Cherkasov_1.pdf).
4. Гужов А.И. Совместный сбор и транспорт нефти и газа. – М.: Недра, 1973, 280 с.
5. Пат. 110406 РФ. Устройство для предотвращения и ликвидации асфальтосмолопарафиновых и гидратных отложений в скважине / А.Х.Шахвердиев, Г.М.Панахов, Э.М.Аббасов, 2011, 3 с.
6. Доломатов М.Ю., Телин А.Г., Хисамутдинов Н.И., Исмагилов Т.А. Новый подход к направленному подбору растворителей асфальтосмолистых веществ // Нефтегазовые технологии, 2008, № 3, с. 63-67.
7. Ван-Штрален Дж.С. О механизме пузырькового кипения в бинарных смесях. Тепло- и массоперенос. – Минск: Наука и техника, т. 2, 1968, с. 219-242.
8. Глуценко В.Н., Юрталов И.А. Параметр Гильдебранда в научно обоснованном подборе углеводородных растворителей асфальтосмоло-парафиновых отложений // Нефтяное хозяйство, 2007, № 9, с. 130-132.
9. Кутуков С.Е., Бахтизин Р.Н., Шаммазов А.М. Оценка влияния газового скопления на характеристику трубопровода // Электронный научный журнал Нефтегазовое дело, 2003, № 1. URL: <http://ogbus.ru/authors/7.pdf>.

## **Разработка нового способа предотвращения образования асфальтосмолопарафиновых отложений при транспорте углеводородов**

**Г.М. Панахов, Э.М. Аббасов, Ш.З. Исмайлов, В.Г. Гусейнов**

Представлены результаты исследований по разработке методов борьбы с асфальтосмолопарафиновыми отложениями при транспорте углеводородов.

Экспериментальные исследования показали, что в условиях поддержания определенного температурного режима между транспортируемой по трубам нефтью и окружающей средой (276–278 К), на границе контакта газожидкостной среды и стенкой трубы наблюдается непрерывное выделение газа и образование газового слоя.

Генерация такого слоя помогает предотвратить отложения на стенах труб асфальтосмолопарафиновых отложений и может служить эффективным способом повышения производительности функционирования трубопроводов.

**Ключевые слова:** адгезия, когезия, асфальтосмолопарафиновые отложения, термогидродинамические условия.

---

## **Development of a new method for prevention the reservoir of asphaltene sediments in hydrocarbons transportation**

**G.M. Panahov, E.M. Abbasov, Sh.Z. Ismaylov, V.G. Huseynov**

The article presents the results of research on the development of new methods to prevent asphaltene sediments while hydrocarbons transportation.

Experimental studies justified that under the maintenance of a specific temperature regime between the oil transported through the pipelines and the environment (276–278 K), continuous gas evolution and formation of a gas layer is observed in the boundary of gas-liquid flow and the pipe wall.

The generation of such a layer helps to prevent asphaltene sediments on the pipe walls and can serve as an effective method to improve the performance of the pipelines.

**Keywords:** adhesion, cohesion, asphaltene sediments, thermos-hydrodynamic conditions.